

AZƏRBAYCAN RESPUBLİKASI SƏHIYYƏ NAZİRLİYİNİN KOLLEGIYASI

Q Ə R A R

№ 10

Bakı şəhəri

13 iyun 2022-ci il

Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin bilik səviyyəsinin və peşə səriştəsinin yoxlanılması məqsədilə imtahanın keçirilməsinə dair bəzi tədbirlər haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 12 yanvar tarixli, 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin Azərbaycan Respublikasında tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması Qaydası”nın dördüncü abzasına uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”nin 14.5-ci bəndini və 19-cu hissəsini rəhbər tutaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyası

qərara alır:

1. “Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin bilik səviyyəsinin və peşə səriştəsinin yoxlanılması məqsədilə imtahanın keçirilməsi qaydası” təsdiq edilsin (əlavə olunur).
2. “İmtahanda iştirak etmək hüququ qazanmış şəxslərə verilən buraxılış vərəqəsinin forması” təsdiq edilsin (əlavə olunur).
3. İctimai Səhiyyə və İslahatlar Mərkəzinə (Q.Haqverdiyev) tapşırılsın ki, bu kollegiya qərarı ilə təsdiq edilmiş qaydaya uyğun olaraq imtahanların keçirilməsi təmin edilsin.
4. Səhiyyə Nazirliyinin Kadr məsələləri üzrə Komissiyasına tapşırılsın ki, bu qərardan irəli gələn məsələlərin həlli təmin edilsin.

5. Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinə (C.Əsəd-zadə) tapşırılsın ki, Səhiyyə Nazirliyinin rəsmi internet saytında namizədlərin elektron ərizələrinin qəbulu üçün elektron xidmətin yaradılması təmin edilsin.

6. Bu Qərarın qəbul edilməsi müvəqqəti xarakterli olub, qüvvəsi xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin rezidenturaya qəbulu ilə bağlı aidiyyəti normativ hüquqi aktlara dəyişikliklər barədə təkliflərin qüvvəyə minməsinə qədərdir.

7. Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

**Kollegiyanın sədri,
Nazir**

Teymur Musayev

Kollegiyanın məsul katibi

Cahan Bilalova

1 nömrəli Əlavə

Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin bilik səviyyəsinin və peşə səriştəsinin yoxlanılması məqsədilə imtahanın keçirilməsi

QAYDASI

I. Ümumi müddəalar

1. Bu Qayda xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin (bundan sonra-namizəd) aldıkları ali tibb təhsilinə aid kvalifikasiyalar ilə Azərbaycan Respublikasındakı uyğun kvalifikasiyalar arasında əhəmiyyətli fərqin olduğu zaman onların Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması üçün bilik səviyyəsinin və peşə səriştəsinin yoxlanılması məqsədilə imtahanın keçirilməsi qaydasını müəyyən edir.

2. Namizədlər imtahanda diplomun etibarlılığı Səhiyyə Nazirliyinin Kadr Məsələləri üzrə Komissiyası (bundan sonra-Komissiya) tərəfindən təsdiq edildikdən sonra iştirak edə bilərlər.

3. İmtahanda iştirak ödənişsizdir.

II. Ərizələrin qəbul edilməsi

4. İmtahanda iştirak etmək üçün namizəd 15 (on beş) iş günü müddətində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin (bundan sonra - Nazirlik) rəsmi internet saytında "Namizədin elektron ərizəsi"ni dolduraraq təsdiq etməlidir.

5. Ərizələrin qəbulu zamanı namizədlər imtahandan keçdikdən sonra Nazirlik tərəfindən müəyyən edilən dövlət tibb müəssisələrində 1 (bir) il müddətində əmək fəaliyyəti ilə məşğul olacağı barədə məlumatlandırılırlar. Bu namizədlər elektron ərizəni təsdiq etdikləri andan qeyd edilmiş öhdəliyə razılıq vermiş hesab olunurlar.

6. Komissiya sənədlərin tamlığını, düzgünlüyünü və qanunvericiliklə müəyyən edilmiş şərtlərə uyğunluğunu yoxlayır. Natamam ərizələr qəbul edilmir və bu barədə ərizəçiyə məlumat verilir.

III. İmtahanın təşkili və keçirilməsi

7. İmtahan ərizə qəbulunun başa çatdığı gündən 1(bir) ay gec olmamaq şərtilə Bakı şəhərində keçirilir və namizədə əvvəlcədən imtahanın yeri və tarixi barədə şəxsi kabinet vasitəsilə məlumat göndərilir.

8. Namizədin yalnız ixtisas üzrə biliyi qiymətləndirilir. Namizədə ixtisasına bilavasitə aid olmayan sualların verilməsi, habelə onun siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.

9. İmtahana buraxılan namizədə imtahana buraxılış vərəqəsi və yaddaş kitabçası verilir. İmtahana buraxılış vərəqəsinə imtahanda iştirak edən şəxsin fotosəkli yapışdırılır və orada şəxsi eyniləşdirmə kodu, ad, soyad, ata adı, şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi, imtahan keçirilən ünvan, tarix, vaxt, auditoriyanın nömrəsi göstərilir.

10. İmtahana gələn namizəd buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsini özü ilə gətirməlidir. Göstərilən sənədlərin biri olmadıqda, həmin şəxs imtahana buraxılmır.

11. Namizəd imtahanın keçirilmə qaydalarını pozduqda imtahanın rəhbəri və nəzarətçi tərəfindən bu barədə akt tərtib edilir və həmin şəxs imtahandan kənarlaşdırılır. Müvafiq pozuntular imtahan başa çatdıqdan sonra aşkar edilərsə, həmin şəxsin imtahan nəticələri Komissiya tərəfindən ləğv edilir.

12. İmtahan sualları iki hissəyə (test və klinik tapşırıq) bölünür və üç mürəkkəblik dərəcəsi üzrə tərtib edilir. Hazırlanmış suallar toplusunda sualların sayı imtahanda istifadə ediləcək sualların sayından azı 10 (on) dəfə çox olmalıdır.

13. İmtahan suallarının məxfiliyinin gözlənilməsi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (bundan sonra - Mərkəz) tərəfindən təmin olunur.

14. Test hissəsi informasiya texnologiyaları və xüsusi optik cihazlar vasitəsilə oxunan və 100 (yüz) sualdan ibarət olan sual vərəqəsində qeyd olunur.

15. Klinik tapşırıq hissəsi peşə bacarıqlarını müəyyən edən 10 (on) klinik tapşırıqdan ibarət olur və sual vərəqəsində qeyd olunur.

16. İmtahan sualları bilavasitə imtahan başlamazdan əvvəl aşkarlıq şəraitində ümumi suallar toplusundan seçilir və 4 (dörd) müxtəlif variantda hazırlanır. Seçilmiş suallar sual kitabçası şəklində mətbəə üsulu ilə imtahanda iştirak edənlərin sayına uyğun olaraq çoxaldılır və imtahan verənlərə paylanması üçün imtahan rəhbərinə verilir.

17. İmtahan rəhbəri nəzarətçi və müşahidəçi ilə birlikdə cavab kartları zərfinin möhürünü açır, şəxsi eyniləşdirmə kodu ilə şifrələnmiş cavab kartlarını sual kitabçalarına uyğun olaraq ayırır. Cavab kartları imtahan verənlərə paylanılır və onların doldurulması qaydaları izah edilir. Daha sonra sual kitabçaları paylanılır.

18. İmtahan üç saat müddətində keçirilir. İmtahan zamanı fasilə verilmir.

19. Əlilliyi olan şəxslərin iştirakının təmin edilməsi üçün Mərkəz tərəfindən əlverişli şərait yaradılır. I dərəcə gözdən əlilliyi olan namizədlərə fərdi nəzarətçi təyin edilir və onlar üçün imtahanın davam etmə müddəti 30 dəqiqə artırılır.

20. İmtahanın başlanma vaxtı sual kitabçalarının paylanılıb qurtardığı andan hesablanır. İmtahan bir neçə auditoriyada keçirildikdə hər auditoriyada imtahanın başlanma vaxtı həmin auditoriyada sual kitabçası paylanılıb qurtardığı andan hesablanır.

21. İmtahan suallarının test hissəsi üzrə cavab kartında düzgün cavabın yerləşdiyi hərflə dairə qara və ya tünd göy rəngdə yazan diyircəkli qələmlə doldurulmalıdır. Korlanmış cavab kartı dəyişdirilmir. Bir suala aid olan bir neçə dairə qaralanarsa, həmin cavab etibarsız sayılır və ümumi nəticəyə hesablanmır. İmtahan suallarının klinik tapşırıq hissəsi üzrə cavab kartında 10 klinik tapşırığın sualları ardıcıl olaraq qara və ya tünd göy rəngdə yazan diyircəkli qələmlə cavablandırılmalıdır. Cavab kartı onu doldurmuş şəxs tərəfindən imzalanır.

22. İmtahanın başa çatması barədə protokol tərtib edilir. Protokol nəzarətçilər və imtahan verən iki nəfər tərəfindən imzalanır. Protokol və cavab kartları zərfə qoyulur, möhürlənir, imtahan rəhbərinə verilir. İmtahan rəhbəri möhürlənmiş zərfi Komissiyaya təqdim edir.

23. İnformasiya texnologiyaları tətbiq etməklə cavab kartları yoxlanılır. Cavabların yoxlanılmasının bütün mərhələlərində imtahanda iştirak edən şəxsə dair məlumatların məxfiliyi təmin edilməlidir.

24. İmtahan suallarının test hissəsi üzrə hər bir suala düzgün cavab bir balla qiymətləndirilir (cəmi 100 (yüz) mümkün bal). Səhv cavablar və ya sualın cavabsız qoyulması sıfır bala bərabər tutulur və düzgün cavablara təsir göstərmir.

25. Klinik tapşırıq hissəsi üzrə hər klinik tapşırığın hər bir sualına düzgün cavab 1 (bir) balla qiymətləndirilir və sonra hər bir tapşırıq üzrə verilən ballar toplanılır (cəmi 50 (əlli) mümkün bal).

26. Qiymətləndirmənin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə informasiya texnologiyaları vasitəsilə həyata keçirilir.

27. Cavab kartlarının yoxlanılması başa çatdıqdan sonra imtahanın nəticələri cavab kartları ilə birlikdə Komissiyaya təqdim edilir.

28. Komissiya imtahanın nəticələrini imtahan keçirilən tarixdə bəyan edir.

29. İmtahan suallarının test hissəsi üzrə 70 (yetmiş) və daha çox, klinik tapşırıq hissəsi üzrə isə 35 (otuz beş) və daha çox bal toplamış şəxslər imtahandan keçmiş hesab olunurlar.

30. İmtahanda iştirak etmiş hər bir şəxsə onun tələbi ilə imtahanın nəticəsi üzrə arayış verilir.

31. İmtahanının nəticələrindən narazı qalan imtahan iştirakçısı bu barədə nəticənin ona elan olunduğu vaxtdan 5 (beş) iş günü müddətində mübahisəyə aydınlıq gətirilməsi üçün Komissiyaya müraciət edə bilər. Müraciət ərizəçinin iştirakı ilə araşdırılır.

32. Cavab kartı düzgün qiymətləndirildikdə, ərizəçiyə Komissiya tərəfindən əsaslandırılmış rəsmi cavab verilir. Balların düzgün hesablanmadığı aşkar edildikdə, yenidən hesablanma aparılır.

33. Komissiya imtahanla bağlı sənədlərin 3 (üç) il müddətində saxlanılmasını təmin edir.

IV. Yekun müddəalar

34. İmtahandan keçmiş şəxslərin peşə səriştəsinin yoxlanılması məqsədilə 6 (altı) ay müddətində Nazirlik göndəriş əsasında onları Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda kurslara cəlb edir. Qeyd edilən müddət bitdikdən sonra namizədlər yenidən imtahandan keçdikdən sonra kursları bitirmək haqqında sertifikat ala bilərlər.

35. Sertifikat alan şəxslərə Komissiyanın qərarı əsasında Nazirlik tərəfindən Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə verilir.

Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi Kollegiyasının
13 iyun 2022-ci il tarixli
10 nömrəli qərarına

2 nömrəli Əlavə

**İmtahanda iştirak etmək hüququ qazanmış şəxslərə verilən
buraxılış vərəqəsinin forması**

İMTAHANA BURAXILIŞ VƏRƏQƏSİ	
Fotoşəkil	
Ad, soyad, ata adı	
Şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi	
Şəxsi eyniləşdirmə kodu	
Ünvan	Bakı şəh., Şərifzadə küç., 196
Mərtəbə	
Zal	
Sıra	
Yer	
İmtahan _____ tarixində saat ____:____ başlayır.	
Cavab kartını və sual kitabçasını təhvil alan nəzarətçinin imzası	
İmtahanın keçiriləcəyi ünvana 1 saat əvvəl gəlmək lazımdır.	
Verilmə tarixi:	